

# DİMÜNİTİF KOLOREKTAL POLİPLƏRDƏ XƏRÇƏNG RİSKİ VARMI

SƏFIYEVƏ A.K.

Azərbaycan Tibb Universiteti, I cərrahi xəstəliklər kafedrası, Bakı, Azərbaycan

*Is the cancer risk in dimunitive colorectal polyps.*

*A.K.Safiyeva*

**Summary:** Aim: Analysis of the pathohistological structure of small polyps and an assessment of the risk of their transition to malignant formations.

**Methods:** The study was done on the basis of endoscopy department of the surgical department of the Central Hospital of Customs, 42 small-sized polyps (up to 5 mm, dimunitive) that were removed endoscopically with biopsy forceps and analyzed by pathohistological analysis were analyzed. The HE stained slides were re-evaluated at the Department of Pathology, Meram Medical School. Tissue sections on the slides were immunohistochemically stained with CD133.

**Results:** Of 42 dimunitive polyps in 11, signs of dysplasia were found, 31 cases of dysplasia were not detected. Among identified 42 dimunitive polyps of the pathogenic histologically, the distribution was as follows: hyperplastic-11, inflammatory -11, tubular -19, tubulo-villous-1. Polyps with dysplasia belonged to groupstubular and tubulo-villous.

**Conclusion:** The study confirms the fact that there is no direct proportionality between the size of the polyp and its pathohistological structure, even in small polyps, signs of dysplasia may be detected. Even the diminutive polyps may also be considered "precursors" of cancer. Polypectomy for adenomatous polyps reduces the risk of colorectal carcinogenesis of polyps at an early stage and reduces the risk of developing colorectal carcinoma.

**Key words:** colorectal polyps, dimunitif, stem cells

Есть ли риск развитие рака в мелких колоректальных полипах

*A.K.Cafieva*

**Резюме:** Цель:Анализ патогистологического строения мелких полипов, обнаруженных при колоноскопии, и оценка риска их перехода в злокачественные образования.

**Методы:** Работа проведена на базеотдела эндоскопии хирургического отделения Центрального Госпиталя Таможни, были проанализированы 42 полипы малого размера (до 5 мм, димунитивные), которые были удалены эндоскопически с помощью биопсийных щипцов и подвергнуты патогистологическому исследованию.

**Результаты:** Из 42 димунитивных полипов в 11 была обнаружены признаки дисплазии, в 31 случаях дисплазии отмечено не было. Среди выявленных 42 димунитивных полипов патогистологически распределение было следующим: гиперпластические -11, воспалительные -11, тубулярные -19, тубуло-виллезные-1. Полипы с признаками дисплазии патогистологически относились к группам тубулярных и тубуло-виллезных.

**Вывод:** Проведенное исследование подтверждает тот факт, что в некоторых случаях нет прямой пропорциональности между размерами полипа и его патогистологической структурой, даже в мелких полипах могут обнаруживаться признаки дисплазии. В связи с этим даже димунитивные полипы также могут рассматриваться в качестве «предвестников» рака. Распознавание и проведение полипэктомии по поводу аденоматозных полипов снижает риск колоректального карциномы полипов на ранней стадии и уменьшает риск развития карциномы кишечника.

**Ключевые слова:** колоректал полип, димунитиф, стволовые клетки.

**Açar sözlər:** kolorektal polip, dimunitif, kök hüceyrələri

Kolorektal poliplər yoğun bağırsaq xərçənginin şişönü xəstəliyi olaraq bağırşaqın selikli qışasının glandular epitelindən inkişaf edir. Poliplər adətən "formalaşmamış" "ektopik kriptlərdən" əmələ gəlir. Bu prosesdə ektopik kriptlərin displaziyası önəmlı rol oynayır. Son illərdə kolorektal xərçəngin inkişafında kolorektal poliplərdə rastlanan kök hüceyrələrinin rolu aktiv olaraq muzakirə olunur(1). Bu nəzəriyyəyə görə basal şöbədə olan kriptlərin anormal differensasiyası kolorektal xərçəngin inkişafına səbəb olur. Poliplərin əmələ gəlməsi mexanizmi tam məlum olmasa da qidalanma faktorunun olması qeyd olunur. Bəzi poliplər isə irsidir, bunlara ailə adenamatoz poliplər və Peyts-Jegers polipləri kimi poliplər daxildir. Bu poliplər gənc yaşlarda görülür və kanserə keçmə ehtimalı çox yüksəkdir (2, 3, 6, 10, 11). Kolorektal poliplərin əmələ gəlməsində genetik faktorların varlığı ailə

anamnezində kolon və rektum kanseri olanların daha erkən yaşlarda tarama məqsədilə kolonoskopiya etməsi tövsiyə olunur.(2,3,4,11) Kolorektal poliplerin daha erkən zamanda aşkarlanması və histoloji müayinəsi gələcəkdə kolon və rektumun bəd xassəli törəmələrinin əmələ gəlməsinin qarşısını alır(2,3)

Kolorektal kanserlərin 2/3 adenomatoz poliplerdən əmələ gəldiyi üçün kolonoskopiya sırasında adenomaların vaxtında aşkarlanması və çıxarılması kolorektal kanserlərin qarşısının alınmasının ən mükəmməl yoludur. Poliplerin ölçüsü onların maliqnizasiyasının biomarkeri hesab olunur. Polipin ölçüsü artdıqca maliqnizasiya riski də artır.(1) Kolonoskopiya zamanı aşkarlanan poliplerin çoxu kiçik ölçülü poliplərdir, yəni diametri < 5mm kiçik poliplərdir, aşkarlanan poliplerin yarısından çoxu adenomatozdur, bu poliplerin neoplaziya riski aşağıdır. Belə ki, <10 mm poliplerin gələcəkdə kolorektal patologiyaların yaranmasında əhəmiyyəti hələ də retrospektiv və prospектив çalışmaların müzakirə obyektidir. Hətta bəzi poliplerin zamanla gerilədiyi belə təsdiqlənir. Kiçik ölçülü adenomatoz poliplər üçün “diaqnoz qoyma və ləğv etmə” taktikası və ya kiçik ölçülü hiperplastik poliplər üçün “diaqnoz qoyma və arxada qoyma” polipin dəyərləndilməsi, müşahidədə saxlanması, polipektomiyanın sonra nəzarət intervalllarının təyin edilməsi strategiyası kolorektal xərçəngin əmələ gəlmə riskini və xərclərin azaldılmasına xidmət edə bilər.(6, 7)

Son tədqiqatlar göstərir ki, kiçik ölçülü poliplerin çıxarılması üçün soyuq polipektomiya forseps biyopsiyadan daha üstündür. Belə ki, forseps biyopsiyası zamanı kiçik ölçülü poliplerdə mümkün ola biləcək adenomatoz elementlərin tam çıxarılamaması və gələcəkdə təhlükə yarada biləcək ehtimalı artırır. Kiçik ölçülü poliplərin “aşkarlanması və ləğv edilməsi” potensial olaraq gələcəkdə bədxassəli törəmələrin qarşısına yardımçı olan metoddur.(6,8).

Kolorektal poliplerin aşkarlanması və çıxarılması kolonoskopik müayinələrin geniş vüsət alması ilə izah olunur (5,11). Adenomatoz poliplərə görə polipektomiyaların aparılması və onların kontrolda saxlanılması kolorektal karsinogenez riskini azaldır. Tədqiqatlar göstərir ki, kolonoskopiya müayinəsi kolorektal kanser riskini 60-70% azaldır. Bu baxımdan hətta müayinə nəticələri negative olan xəstələr də hər 10 ildən bir kolonoskopik müayinə olunması məqsədə uyğundur.


**Tədqiqatın işinin məqsədi:** yogun və düz bağırsaqda kolonoskopiya müayinəsi zamanı rast gələn kiçik ölçülü poliplərin patohistoloji dəyərləndirləməsi, təhlili və CD 133 həssaslığı araşdırılmışdır. **Tədqiqatın material və metodları:**

Tədqiqat işi Mərkəzi Gömrük Hospitalının cərrahiyyə şöbəsinin bazasında olan endoskopiya bölümündə aparılmışdır. Kolonoskopik müayinəyə bağırsaq vərdişinin pozulması, qanaxması, qəbizlik şikayəti olan xəstələr cəlb olunmuşdur. Xəstələr kolonoskopik müayinəyə qaydalar uyğun şəkildə hazırlanmışdır. Müayinə vena daxili anesteziya altında aparılmış, xəstələr müayinədən dərhal sonra evə buraxılmışdır. Son 6 il ərzində kolonoskopiya edilmiş xəstələrin 100-də rast gələn kiçik ölçülü poliplər(dimunitif) təhlil edilmişdir.

Dimunitif polipi olan xəstə sayı 42-dir, müxtəlif yaş qrupunu əhatə edir. Rastlanan kiçik ölçülü poliplerin forseps biyopsi ilə alınaraq Mərkəzi Gömrük Hospitalının patohistoloji bölümündə Hematoksillin Eozinlə boyanaraq ilkin olaraq dəyərləndirilmişdir. Bu zaman zədə görmüş prepartlar tədqiqat qrupundan çıxarılmışdır. HE boyalı preparatlar Meram Tıp Fakültəsinin PatoHistoloji kafedrasında CD 133 həssaslığını öyrənmək üçün preparatların CD133 immunohistokimyəvi boyanması aparılmışdır Statistik analiz SPSS 20.0-dan istifadə edilərək aparılmışdır.

**Tədqiqatın nəticələri və onların müzakirəsi:** 100-nin 42 -də rastlanan, ölçüləri 5mm qədər kiçik ölçülü poliplər(dimunitif) endoskopik yolla forseps biyopsi ilə kənarlaşdırılmışdır.

Alınan materiallar patohistoloji müayinəyə göndərilmiş, bir neçə parametə görə təhlil olunmuşdur. Rastlanan 42 dimunitif poliplər patohistoloji olaraq bu şəkildə sıralanır: Hiperplastik polip-11, iltihabi polip-11, tubular polip-19, tubulo/villoz-1. Dimunitif poliplərin 11-də displaziya qeyd olunur. Bu polipər patohistoloji quruluşuna görə t/villoz polip, tubular və iltihabi poliplərin payına düşür.




Dimunitif poliplerin 11-də displaziya təsbitləndi. Displaziya izlənən polipler patohistoloji quruluşuna görə adenomatoz poliplər aiddir. Patohistoloji nəticəsində displaziyası olan poliplerin kontrol müayinəsində yenidən poliplər aşkarlanmışdır.

Displaziyası izlənən tubulo-villoz polipi olan xəstənin patohistoloji dəyərləndirilməsində ocaqlı aşağı dərəcəli displaziya rastlandığı üçün xəstə nəzarətə götürülmüş və təkrari kolonoskopik müayinədə isə rast gələn polipin patohistoloji müayinəsində aşağı dərəcəli displaziyalı tubulo-villoz polipə kecid izlənmişdir.

Sonra ilkin dəyərləndirməsi aparılmış poliplerin CD 133 immunohistokimyəvi müayinəsi aparılmışdır. Aparılan müayinənin nəticəsi Görüntü Analiz Programı ilə işlənmiş və CD 133 həssaslıq göstərən hüceyrələrin sayı bu şəkildə olmuşdur.

Displaziyası olan poliplerdə CD133 ilə boyanan hüceyrə sayı  $33.60 \pm 15.22$ , displaziya olmayanlarda isə  $3.47 \pm 3.62$  olaraq hesablandı. Kiçik ölçülü poliplerdə ən yüksək CD 133 həssaslığı sayı 35, ən aşağı sayı isə 0 olmuşdur. Yüksək həssaslıq göstərən kiçik ölçülü poliplər displaziyası olan poliplər olmuşdur.. (şək.2).



Bu tədqiqat bir daha təsdiqləyir ki, polipin ölçüləri bəzən onun patohistoloji strukturunu ilə düz mütənasiblik təşkil etmir. Belə ki, hətta kiçik ölçülü poliplər də belə displaziya təsbitlənə bilər. Ona görə də hətta dimunitif poliplər də kolorektal xərçəngin “xəbərçisi” hesab edələ bilər və bu poliplerin aşkarlanan zaman kəsilib götürülməsi həmin xəstələrdə uzaq gələcəkdə kolorektal xərçəngin əmələ gəlməsini profilaktik olaraq qarşısını alır. Biz də bu tədqiqat içinde CD133 həssaslığının artmasının displaziya və malignizasiya inkişafı arasında statistik olaraq ciddi əlaqə olduğunu bir daha qeyd etdik. Kolorektal poliplərin immunohistokimyəvi müayinəsində CD 133 markerinin tətbiqi onların müalicisində yeni istiqamət yaradır ki, bu da çox önemli kliniki əhəmiyyət daşıyır.

### ƏDƏBİYYAT:

1. Marley AR, Nan H. Epidemiology of colorectal cancer. Int J Mol Epidemiol Genet. 2016 Sep 30;7(3):105-114.2.
2. Yashiro M. Ulcerative colitis-associated colorectal cancer. World J Gastroenterol. 2014 Nov 28;20(44):16389-97.
3. Yang YM, Chang JW. Current status and issues in cancer stem cell study. Cancer Invest. 2008 Aug; 26 (7): 741-55.
4. Farrar WD, Sawhney MS, Nelson DB et al. Colorectal cancers found after a complete colonoscopy. Clin. Gastroenterol. Hepatol. 2006 Oct;4(10).
5. Bas B, Dinc B, Oymaci E, Mayir B, Gunduz UR. What are the Endoscopic and Pathological Characteristics of Colorectal Polyps? Asian Pac J Cancer Prev 2015; 16(13): 5163-7.
6. Coe SG, Wallace MB. Management of small and diminitive colorectal polyps: a review of the literature. Minerva Gastroenterol Dietol. 2011 Jun 57(2): 167-76.
7. Calderwood AH, Lasser KE, Roy HK. Colon adenoma features and their impact on risk of future advanced adenomas and colorectal cancer. World J Gastrointest Oncol. 2016 Dec 15;8 (12): 826-834.
8. Jeremy P. Dwyer1, Jonathan Y. C. Tan1, Paul Urquhart1 et al. A prospective comparison of cold snare polypectomy using traditional or dedicated cold snares for the resection of small sessile colorectal polyps. Endoscopy Int Open 2017 Nov.
9. Anfrew R Marley and Hongmei Nan. Epidemiology of colorectal cancer. Int J Mol Epidemiol Genet. 2016;7(3):105-114. Published online 2016 sep 30.

10. Leticia Yamane, Cristovam Scapulatempo-Neto, Rui Manuel Reis et all. Serrated pathway in colorectal carcinogenesis. World Gastroenterol. 2014 mar 14 ; 2634-2640

11. Progastrin Peptides Increase the Risk of Developing Colonic Tumors: Impact on Colonic Stem Cells. .  
Pomila Singh, Shubhashish Sarkar, Carla Kantara, Carrie Maxwell. Curr Colorectal Cancer Rep. PMC 2013 December

**Rəyçi:** ATU-nun II Cərrahi xəstəliklər kafedrasının professoru:

*t.ü.e.d. Musayev X.N.*

*Redaksiyaya 20.04.2018-ci il tarixində daxil olmuşdur.*